

**Kredit təşkilatının adı**

Ünvan: C.Məmmədquluzadə 85: 192/193, Bakı, AZ1078

Tel.: 945 | E-mail: atb@atb.az**“Azərbaycan Kredit Bürosu” MMC**

Ünvan: “World Business Center” iş mərkəzi | Səməd Vurğun küç.

43 | AZ1014, Bakı, Azərbaycan

Tel.: +99412 597-30-55 | E-mail: office@acb.az**Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə****Razılıq ərizəsi**

☒ Fiziki şəxs üzrə	
Fiziki şəxsin eyniləşdirmə məlumatları:	
Adı, soyadı, ata adı	MƏMMƏDOV ƏLİ ƏLİ OĞLU *
Sənədin seriyası və nömrəsi	AZE12345678 *
Sənədin FİN kodu	XXXXXXX *
VÖEN-i (əgər varsa)	XXXXXXX *
Şəxsin adından çıxış edən səlahiyyətli şəxsin eyniləşdirmə məlumatları:	
Adı, soyadı, ata adı	
Sənədin seriyası və nömrəsi	
Sənədin FİN kodu	
Səlahiyyəti təsdiq edən sənədin adı	

☐ Hüquqi şəxs üzrə	
Hüquqi şəxsin eyniləşdirmə məlumatları:	
Adı	
VÖEN-i	
Şəxsin adından çıxış edən səlahiyyətli şəxsin eyniləşdirmə məlumatları:	
Adı, soyadı, ata adı	
Sənədin seriyası və nömrəsi	
Sənədin FİN kodu	
Səlahiyyəti təsdiq edən sənədin adı	

Razılıq verilən kredit bürosunun məlumatları:	
Adı	“Azərbaycan Kredit Bürosu” MMC
VÖEN-i	1305349901
Razılığın verilmə tarixi:	
Razılığın tərtib olunma tarixi	21.06.2019 *

Məlumatın toplanılmasına və işlənməsinə kredit tarixçəsi subyektinin münasibəti:	
Haqqımda toplanmış məlumatların kredit bürosundan əldə edilməsinə	☒ raziyam * ☐ razı deyiləm
Haqqımda toplanan məlumatların kredit bürosuna təqdim edilməsinə	☒ raziyam * ☐ razı deyiləm
Məlumatın toplanılmasına və işlənməsinə kredit tarixçəsi subyektinin münasibəti:	
Toplanılmasına və işlənməsinə razılıq verilmiş məlumatlar (Kredit təşkilatları üçün mütləq Bütün məlumatlar seçilməlidir)	☒ Bütün məlumatlar * ☐ Kredit tarixçəsi subyektinin qeyd etdiyi məlumatlar

Məlumatların transsərhəd ötürülməsinə	☒ raziyam * ☐ razi deyiləm
Məlumatların "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa kredit bürosuna ötürülməsinə	☒ raziyam * ☐ razi deyiləm
Məlumatın saxlanma müddəti başa çatdıqdan və ya kredit tarixçəsi subyektinin ölümündən sonra	☐ məhv edilsin ☒ arxivləşdirilsin *
Kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi və kredit tarixçəsinin subyektlərinə fərdi kredit reytinglərinin verilməsinə	☒ raziyam * ☐ razi deyiləm

Razılığın müddəti və onun geri götürülməsi:	
Borc öhdəliyi ilə bağlı olmayan hallar üzrə razılığın qüvvədə olma müddəti və onun geri götürülməsi şərtləri	<u>müddətsiz</u> (il, ay, gün və s.) <u>yoxdur</u> (şərtlər)
Razılığı alınmış şəxsin təsdiq qeydləri:	
Razılıq alınarkən məlumat təchizatçısı və ya məlumat istifadəçisinin Qanunla müəyyən olunmuş vəzifələri və mənim hüquqlarım barədə mənə məlumat verilməsini	☒ təsdiq edirəm * ☐ inkar edirəm

Kredit tarixçəsi subyektinin (və ya səlahiyyətli şəxsin) imzası və əlaqə nömrələri:	
Telefon: 994501234567 *	İmza:  *

Kredit tarixçəsi subyektinin razılığının sonu

Razılığı almış şəxsin adı, soyadı və imzası:	
Adı, soyadı: Bankın əməkdaşı	İmza: _____

* - işarəsi qeyd edilmiş bəndlərin doldurulması mütləqdir.